

# XƏZANDA YAZ GÜLLƏRİ



**ƏLİ RZA XƏLƏFLİ**

(Əvvəli ötən sayımızda)

**UNUDULMAYAN BİR ACI**

İlk gündən həyəcanlar məni yaman sixirdi,  
Düşünürdüm ətrafdan hər kəs mənə baxırdı.

Qusdan müəllim geldi, oxudu adımızı,  
Herdən bir zarafata toxudu adımızı.

Mühəzirə dinlədiq "Dilçiliye giriş" dən,  
Xoş təsir bağışladı təmkindən, tərənişdən.

Siyahıda birinci mənim adım çəkildi,  
Elə bildim göy uçdu, yerin bağı sökündü.

Zal oğlu deyiləndə baxdı mənə xoş üzlə,  
Qəlbimdə əvəzləndi zülmət gecə gündüzələ.

"Hansı Zaldır" soruşdu, RüstəməZal olarsan,  
Bura cəng yeri deyil, sən qalmaqal olarsan.

Mənə baxdı gülüşlü, təbəssümlü cöhrələr,  
Gözlerimdə böyüdü uşaqsaq pöhrələr.

Müəllim məhareti, pedaqoq ustalığı,  
Sözsüz də danışındı təmkini, astalığı.

Partiya tarixindən Zakir Şıxlinski vardi,  
Rəvan nitqi, söhbəti bulaq kimi axardı.

Tarixin sirlərini çəkinmədən açardı,  
Sözündən qəlbimizə gün doğar, nur saçardı.

Folkordan Tehmasibin səhbatindən doymazdıq,  
Bir sualla sözünü kəsməyə də qıymazdıq.

Yadimdadir Tağının seminar aparmağı,  
Bir çətinə düşəndə küykələk qoparmağı.

Cavabı olmayanda verdiyim suallara,  
Qanlıqanlı baxardı ovqata, əhvallara.

Semestr başa çatdı, imtahanlar başladı,  
Bu meydanda savaşlar təfəkkürle, başladı.

Professor Tehmasib, yanında Xalisbəyli,  
Bir kimsədən təşviş yox, kimse deyil gileyli.

Birinci bilet çəkdim, sualları danışdım,  
Folkordan bildiyimi, yoxu, vari danışdım.

Təhmasib müəllimin məmənun nəzərlərindən,  
Varlığımı gün doğur, sözüm keçir dərindən.

Hor kəsə qismət olmaz, xeyir sözü ayıra,  
Vicdanı hakim ola, doğrudüyü ayrıra.  
Təhmasib müəllimin faxarəti gülləndi,  
Baxdı mənim üzümə əminliklə dilləndi.

Ələsgərdən bir qoşma ezbərdən söyle görək,  
Bilirom, bu sual da çətin olmasın görək.

Yaddaşında qaynayan "Dağlar" çağlandı, geldi,  
Qəlbimin ateşinə, oda bağlındı geldi.

Bu ara professor durub çıxıd eşiyo,  
Şelləndi Xalisbəyli, sahibləndi keşiyə.

O biri "Dağlar"ı da əzbərdən deyərsənmi,  
De görüm, Tağı dedi, özünü öyərsənmi?

*Bahar fəsl, yaz ayları gələndə,  
Süsnən, sünbüllü, lalalı dağlar.  
Yoxsulu, arbabi, sahı, gədəni,  
Tutmaç birbirindən alalı dağlar.*

Bir dayan görüm, niyə sən "alalı" deyirsən,  
Sənətkarın sözünü ne cüretlə əyirsen?

Mən də izahat verdim ustad "aralı" deməz,  
Mənə var, qafiyə var, niyə "alalı" deməz?

"Alalı" fərqli demək, mənası da yerində,  
Səz özü telqin edir hökmünü teherində.

Get sənə "dörd" yazıram bu da hələ çıxdır bil,  
Bilesen bildiyin heç bundan artıq da deyil.

Cavabsız suallara bildim ki, bu qisasdır,  
Bilmədiyi mənə da hökmüne bir əsasdır.

Professor qayıdanda iş de işdən keçmişdi,  
Tağının haqsızlığı bir gərdidən keçmişdi.

"Birinci tələbəyə qiyət neçə yazmışan,  
Eşidirdim onu mən, bəs sən neçə yozmusan?"

Qayıdan professor soruşdu biğ Tağından  
O da sanki söz açdı bir düşməndən, yağıdan:

"Qafiyəni "Dağlar"da uydurma söz elədi  
Mən ona "yaxşı" yazdım, hələ bir naz elədi.

"Aralı"nın "alalı" söyledi o, qoşmadı,  
Hələ səhvi bir yana, iddiasi coşmadı".

Xalisbəyli istədi professoru döndərə  
Həqiqəti, doğrunu başı üstə əndərə.

Həssas alım diqqəti yayınmadı, çəşmadı,  
Nə də hissə qapılıb qaynamadı, daşmadı.

Professor boğuldı, sanki vaxtı eylədi,  
Gözaltı məni süzüb təessüfle söyledi.

O tələbə düz deyir, "alalı"da haqlıdır,  
Görünür "alalı"dan halidir, soraqlıdır.

"Axı sizin kitabda..." Tağı israr elədi  
Hökmünü öz sözündə inadına bələdi.

Açıçı başını buladı professor  
Yəni ki, həqiqəti hərdən vicdanından sor.

Axi neyləmək olar... dünya gecə gündüzü,  
Hansi necə gedədir, hansı neçə gündüzü.

Ayırmaq çətin olur çox yanları doğrudan  
Qəhrəmansan ayırsan doğruları doğrudan.

O "dörd" mənim qəlbimdə Tağdan qara qaldı,  
Sanarsan Qarabağda yağışdan yara qaldı.

Ancaq geri durmadım, yeridim düzə doğru  
Qaranlıqlar adladım çatdım gündüzə doğru.

"Alalı"ya görə mən savaş açdım illerlə  
Gəldim qarşıqarşıya dildil ötmə dillərə.

Axır ki, inandırdım İslam Talib oğlunu,  
Nəşr etdiyi kitabda həkk elədi doğrunu.

Ancaq ki, aşıqlarla savaşım gedir hele  
Sözi sazdan keçirib gerek qaytarاق dilə.  
Bu barədə danışdım Qorxmaza, Şakiro mən  
"Alalı"nın üzünə gülləndi güldü çəmən.

Qopuzlu, sazlı "Ozan" fikirdən inci dərir,  
Sözdən sözü ayırb düşüncəyə göndər.

Mən hər sözün üstündə saç ağardım, can qoydum,  
Qəlbimdəki yaranın məlhəməni yan qoydum.

Bəla gəldi üstümə, qanımı şirin aldı,  
Payına acı düşdü, vəcizlər şirin aldı.

Ağrıağı yeridim sənətin zirvəsinə,  
Kimi qonaq gəlmədi sözümüz süfrəsinə.

Ha yazib yozam yenə sinəmdə tikən qalır,  
Yol üstə gələcəyi yaradan, tikən qalır.

Neyləyim ki, dünənin dərdi qələmdən keçir,  
Hər savaşda zəfərin adı ələmdən keçir.

Uzaq düşdüm deyəsən güller açan bağçadan,  
Sayrısan bülbülləri öten, uçan bağçadan.

Can atırdım bir çıxam sözümüzə sahilinə,  
Qayıtmayam bir daha kədərin ah selinə.

Bu arada bir səbəb məni sözə çağırıdı,  
Qəlbimi yandırmaga oda, közə çağırıdı.

Kamil Allahyarlıdan bir tərcümə gelmişdi,  
Çiçəkçək duyğular sevinmişdi, gülmüşdi.

Poetik tərcümənlə dörd beyt qan götərdim,  
Üç beyti əlavəmələ qəzələ can götərdim.

Kamil bəyin naməsi Biyör Vəndin sözüdür,  
Namədə yazılınlar dünyamızın üzüdür.

Qəzəli də çevirib sonra taxmis elədim,  
Çağlayan duyğuları misralara bələdim.

Əziz dostum Kamil bəy, könülnün gözüyle bax,  
Ruhumun dilə gelən duyuşu sözüyle bax.

Bilirəm, axırəzel haqlı zəfer çalacaq,  
Həqiqəti axtaran doğru, düzə bulacaq;

Ulu Tanrı eyrinin teherini qılacaq,  
"Yuxusuz xəyallar da heyrətlərə dalaqaq,  
Dan üzü çıxan günəş tellərini yolacaq

Cəzası haqqdan gələr işani asanların,  
Aqibəti heç olar Babəki busanın;  
Çox görmüş halını haramı qusaların,  
"Min bir istək içində qaynaşan insanların,  
Arzuları quruyub yarı yolda solacaq".

Qazançazan doymadıq, tamahımız qaynadı  
Güzgülündik, bilmədiq baxdıqımız aynadı.  
Görənlər çox deyiblər, dünə həmin dünyadı  
"Ömrümüz sığtaqlıq qadıtdıtu oynadı,  
Bilmədiq evciyimiz bir gün virən olacaq".

# XƏZANDA YAZ GÜLLƏRİ

(Əvvəlki 8-ci sahifədə)

Har gecəda səhəri gözləyirik tez galə.  
Hər sehər də bilmirik kim ağlaya, kim güle;  
Ova tələ quran gözləyir həmin təlo,  
"Ucub getdi keçmişlər, göləcək yoxdur halə  
Boşalsa da bir ucdan dünya yenə dolacaq".

Məramı sabitqadəm Məlik məmməd div vurur,  
Sanan ki, Ovçu Pirim güdüyündə ov vurur.  
Vurdugunu görəndə dərdi onu qovurur;  
Zamanın küləkləri çox "mənəm"ler sovurur,  
Gələcək nəsillərə bir yazılın qafacaq.

Cox gözünü qan örtən düz yolundan tez azar,  
Özgəyə quyu qazan qobrını özü qazar;  
Hər kəsin taleyini əməli, sözü yazar,  
Biri sözü düz deyir, başqası tərsə yozar,  
Hər mələyin öz işi Əzräylə can alacaq.

Sinəmizdə yaralar... bir Dərbəndin əvəzi,  
Qarabağda talanın... şəhər, kəndin əvəzi;  
Min ağını yeyirik birçə qəndin əvəzi,  
Ey Xələfli, qəmənləme, Biyor Vendin əvəzi  
Bir Kamil gəlib yənə, səni yada salacaq.

## İLK SEVGİNİN HEKAYƏTİ

İki "beş", bir "dörd" ilə kənddə döndüm tətilde,  
Elə bil şirinlikdə qəndə döndün tətilde.

Ayağım yera dəymir, başım göye yetirdi,  
Pöhrəpəhə arzular üreyimdə bitirdi.

"Zaloğlu yaman keçib"... kənddə səhbət gəzirdi,  
Adım dildəyəqizda, ruhum göydə süzürdü.

Amma bir qorxum vardi, birdən "dörd"ü bilərlər,  
Sözsəhbətə çevirib arxamca da gülərlər.

Gələngəden çox oldu, sovgatlar, paylar ilə,  
Bu günü gözləmişdi anam da aylar ilə.

O günlərin özü da indi uzaq xəyaldı,  
Bir üzü ayrıraqdı, bir üzü də vüsaldi.

O gürşdən nə qalıb damağımda, dadımıda,  
Acışırın xəyaldı yaddışında, yadımıda.

O zamandan çox görüs yaddışında canlıdır,  
Varlığında bir görüş yenə həyəcanlıdır.

... Təbrikə qonşu qızı Əntiqə də gəlməşdi.  
Deyərdin dən üzündə bəxt üzünə gülümdüşd.

On sekiz mənim yaşım, on beş də onun vardi,  
Fəsil payız olsa da, qəlbində bahar vardi.

Baxışları dolandı, döndü yera zilləndi,  
Sonra da astaasta sözü dildə gülənləndi.

Deyirlər getdin daha, sən şəhərdə qalarsan,  
Şəhərli qız alarsan, böyük adam olarsan.

Baxdim onun üzüne, allanıb yanaqları,  
Həyəcanla yaşayır gələcək sınaqları.

Cavabsız qoymadım mən, çırpınan ürəyini,  
İnamümid payımla güldürdüm diləyini.

Hara getsəm yenə də yurda döner ayağım,  
Adıma bağlı çinar, eldə olar dayağım.

Sən də Şirvan bulağı, suyun abihəyatdır,  
Adın da Abihəyat, möcüzəli bər addır.

İlahi sevgilərin Allahından, bütündən,  
Güç alan varlığımız çıxmışdır orbitindən.

Könlümüz də ucurred ulduzların yanından,  
Canımız can alırdı birbirinin canından.

Ələlə dəyməsə də, ürəklər qovuşmuşdu,  
Gözümüzdən oxunan diləklər qovuşmuşdu.

Hardasan, ay Əntiqə... Şərifə bibim çağırıldı,  
Anasının səsinən çıxın yağış yağırdı.

Bağlandıq duyğuların doğrusuna, düzünə,  
Sükutumuz "hə" dedi ürəklərin sözünə.

Anasının səsinən dönüb qaçıq Əntiqə,  
Hər həsun sabahına qanad açdı Əntiqə.

Xəyallar uçub getdi, arada həsrət qaldı,  
İllərlə ürəklərdə yaşayan xiffət qaldı.

Çıxının arxasında dağlıarda qar da gəlir,  
Şaxtalı soyuq hava, sonra bahar da gəlir.

Kim bilir bu qonçəni bəlkə saxta vuracaq,  
Həyətin tufanları ümidiñi qıracaq.

Cox istəklər yeridi, tamahlara çekdilər,  
Şübhəsübhə toxumu varlığına ekdilər.

Əyilmedi, sinmedi, inadından dönmədi,  
Varlığında ilk gündən yanan çiraq sönmedi.

Bir giley göndermedi adıma, üvnəmə,  
İnamı sığınmışdı qəlbime, vicdanıma.

Bir əsirin yarısını bir yerde yol keçmişik,  
Vüsəlin şərbətini biz bir yerde içmişik.

Xəmirimiz eşq ilə kündələnib bir yerde,  
Sevgimiz ruhumuza od getirib her yerde.

Xəmir dedim yenə də qəlbimdə işq yandı,  
Kamil bəyən bir soraq yaddışında oyandy.

Biyor Vəndin ırsından bir yarpaq yada düşdü,  
Kamil bəyə hörmətlə dörd misra oda düşdü.

Onun sətri dördlüyü poetik yüksət aldı,  
Sonra da könül odu alovlandı, ucaldı.

*Hüzurunda yox olur mənim qəmim, kədərim,  
Sənin ilə bağlıdır, tale yolum, qədərim.  
Bir tabağda qəm ilə yoğrulub xəmirimiz,  
Gələrim sənilədir, səndən keçir gedərim.*

Ömrümüze nə qaldı bəxtimizin köçündən,  
Necə yaşı arzumuz sağ çıxmadi biçindən,  
Sənilə bir keçmişəm qaranlıqlar içindən,  
Sənilə işqlanıb hər günüm, hər səhərim.

Könlümü oxşamağa həyətin mi donu var,  
Ancaq Kəbəm bircədir, onun bircə yönü var,  
Hər ömrün öz axarı, hər yolun da sonu var,  
Məni yola salarsan, başlanan son səfərim.



Unutmadım onu mən taleyimin köçündə,  
Gəzsəm də, dolansam da, çox çəmənlər içinde.

Hərədnən uzaq döndürüm xəyalimdə bütümdən,  
Az qala lap çıxırdım yolumdan, orbitimdən.

Bircə işq görürdüm qaranlışa düşəndə,  
Bir el "gələl" deyirdi toranlığa düşəndə.

Tərəddüdlər çekirdi yaxami dörd tərefə,  
Axır qəlbim hökm etdi, üz tutdum mord tərefə.

Beləcə neçə hava başımdan əsdi, keçdi,  
İllək eşqmən hər havanı doğradı, kəsdi, keçdi.

Verdiyi sözü tutmaq kişiliyin özüdür,  
Kişiliyin üvnəsi hər kəsin öz sözüdür.

Diplomumu alan gün toyumuz qurulmuşdu,  
Subayığın sonuna bir möhür vurulmuşdu.

Qırmızı diplom ilə səhrətin taxtındaydım,  
Zənnimdə ucalığın əlçatmaz vaxtındaydım.

Yaşlılar salamı götürdü hörmətlə,  
Uşaqlar hər sözümüz dinləyirdi heyrətlə.

Sevdiyimin qəibində adım çırq olmuşdu,  
Kənd içində hər sözümüz göydən soraq olmuşdu.

Sayıran ulduzları seyr edirdim gecələr,  
Qoysan duyğularla yol gedirdim gecələr.

Fəsillər deyişsə də, dağlar çəni unutmaz,  
Yaddaş əkin yeridir, səpsən dəni unutmaz,  
Əbədiyəm, olmərəm, dünya məni unutmaz,  
Əcəlin köhlənində gözlesə de yəhərim.

Zaman ərişərgacdı, ömrümüzi toxuyar,  
Nəfəsin yaddışında connet ətri qoxuyar,  
Varlığın son sözümüz gözlərindən oxuyar,  
Dilimi kəlmə getirməz, məni boğar qəhərim.

Varlığında saxladım qonçəli bağlarını,  
Məhəbbət bulağından su içən çağşlarını,  
Xəyalımla gözərem könlünlənən dağlarını,  
Olmasa da dizimde bir taqətim, təpərim.

Mənim Abihəyatım, sən Əntiqə addasən,  
Mənim dirilik suym, deyişməyən addasən,  
Əzəl necə sevmisən, yenə həmin oddasən,  
Dəyişmədi gözündə nə tövürüm, təhərim.

Ey əzizim, sinə ger zamanın küləyinə,  
Bir gün her kas çekilər dövrənin əleyinə,  
Son evim, son odamsan köçkərem üreyinə,  
Məni qəlbində ara, sənə çatsa xəbərim.

Vurğunsan Xələfinin sözlerine, bilirəm,  
Arxasında baxmışan izlərinə, bilirəm,  
Şəkilşəkil yüksəmən gözlerinə bilirəm,  
Kirpiklərin qoruyar, olar mənim çəpərim.

**(Davamı var)**